




# Bakı Metropoliteni xətlərinin sxemi

## Baku Metro map



### Şərti işarələr

Key to lines and symbols

- Qırmızı xətt  
Red line
- Yeşil xətt  
Green line
- Banövşəyi xətt  
Purple line
- Yaşlı xətt ayrılmış hissəsi\*  
Separated part of Green line\*
- Mövcud xətlər və stansiyalar  
Current lines and stations
- Bu stansiyalardan, qatarların istiqamətindən asılı olaraq, Yaşlı və ya Qırmızı xətlərin stansiyalarına birləşə getmək olar  
From these stations you can directly reach the stations of Green or Red lines, depending on the direction of the train
- \* Galacakdə bu hissə Yaşlı xəttə birləşdiriləcək  
\* In the future this part will be attached to the Green line

### Qatarların istiqaməti

Direction of trains

Qatarların istiqaməti bütün stansiyaların platformalarında quraşdırılan tablolarla aks olunur. Qatarın istiqamətinin marsrutunuza uyğun olmasına əmin olmaq üçün döşək yemirmək tövsiyyə olunur.  
Direction of trains is indicated on the display mounted on the platforms of all stations. Please, before boarding, make sure that the train direction corresponds to your route.

Dərnəgül (Dernagul) İcherisheher (Icherisheher) Həzi Aslanov (Hazi Aslanov) Bakmil (Bakmil)

# Gediş haqqının ödənilməsi

## How to pay for your travel on the Metro?

### BakıKart-in alınması / Buying a BakuCard for extended use



1. BakıKART-i almaq üçün satış və yükləmə aparatına yaxınlaşın.  
Go to the vending machine to purchase a BakuCard.



2. BakıKART-i almaq üçün satış və yükləmə aparatının ekranında "BakıKART" düyməsinə basın.  
To purchase a BakuCard press "BakuCard" on the screen of the vending machine.



3. Ekranda kartın qiyməti göstəriləcək. Malumatla tanış oldugundan sonra "Davam et" düyməsini basın. Kartın qiyməti 2 manatdır. Diqqət! Aparat qalıq pul qaytarır.  
The price of the card will be shown on the screen. Press the button "Continue" after seeing this information. The card costs 2 AZN. Attention! The machine doesn't give change.



4. Pul qəbuləciliyə daxil edin. Daxil edilən məbləğ ekranда göstəriləcək. "Davam et" düyməsini basın. Daxil edilən məbləğ kartın artdığından artıq olduqda, artıq məbləğ kartı yükləniləcək.  
Insert money into the receiver. The sum inserted will be shown on the screen. Press the button "Continue". If the inserted sum is more than the purchase price of the card, the rest of the sum will be loaded onto the card.



5. Kartınızı və qəbzınızı aparatdan götürün.  
Take your card and receipt.



\* Məhdud istifadə üçün BakıKART-in alış zamanı daxil edilən məbləğ kartın dəyərindən artıq olduqda, artıq məbləğ qəbza yazılıcəq. Artıq olan məbləği 30 gün arzında metronun "20 Yanvar", "28 May", "N. Narimanov" və "Neftçilər" stansiyalarında yerləşən "Kart-Analiz" mərkəzlərindən ala bilərsiniz.

\*\* Məhdud istifadə üçün BakıKART-i kart oxuyucusuna yerləşdirildiyinizdə ekranda kartın balansı göstərilir, kartın balansı artırıla bilməz. Məhdud istifadə üçün BakıKART ilk istifadədən etibarən 45 gün etibarlıdır.

\* If the amount inserted on the card on buying of "BakuCard for limited use" exceeds the cost of the card, the rest of sum will be written on the receipt. You can receive the excess amount from the "Card Analysis" centers at the stations "20 Yanvar", "J.Jabbarli", "N.Narimanov" and "Neftchilar".

\*\* When you place your BakuCard for limited use into the card reader, the balance of the card is shown on the screen; the balance of this card can't be increased. BakuCard for limited use is valid for 45 days from the date of first use.


### Məhdud istifadə üçün BakıKart-in alınması / Buying a BakuCard for limited use



1. Məhdud istifadə kartının alınması üçün "BakıKART Məhdud istifadə üçün" düyməsinə basın.  
To purchase a BakuCard for limited use press "BakuCard for Limited Use" on the screen of the vending machine.



2. Ekranda kartın qiyməti göstəriləcək. Malumatla tanış oldugundan sonra "Davam et" düyməsini basın. Kartın qiyməti 20 qəpikdir. Diqqət! Aparat qalıq pul qaytarır.  
The price of the card will be shown on the screen. Press the button "Continue" after seeing this information. The card costs 0.20 AZN. Attention! The machine doesn't give change.



3. Gediş sayını seçin. Maksimum 4 gedisi yüklemək mümkündür.  
Select the number of times you will use the Card to pass into the Metro. A maximum of 4 passes can be loaded.



4. Pul qəbuləciliyə seçilmiş gedisi sayına uyğun məbləğ daxil edin. "Davam et" düyməsini basın. Qəbzi almaq üçün "Bəli", əks halda "Xeyr" düyməsinə basın.  
Insert money into the receiver according to the number of passes you have selected. Press the button "Continue". To obtain a receipt press "Yes", otherwise press "No".



5. Kartınızı və qəbzınızı aparatdan götürün.  
Take your card and receipt.

### Balansın artırılması / Top up the balance



1. Kartınızı kart oxuyucusuna yerləşdirin. Kartda olan balans ekranda göstərilər.  
Place your card on the reader of the vending machine. The balance of the card is displayed on the screen.\*\*



2. Balansınızı artırmaq üçün yüksək istədiyiniz məbləğ pul qəbuləciliyə daxil edin. Daxil edilən məbləğ ekranda göstərilər və qəbzinə alısması üçün "Bəli", əks halda "Xeyr" düyməsinə basın.  
To top up the balance insert money into the receiver. The inserted sum is displayed on the screen. Attention! The machine doesn't give change.



3. Daxil edilən məbləğ karta yükləndikdən sonra son balans ekranda göstərilər və qəbzinə alısması üçün "Bəli", əks halda "Xeyr" düyməsinə basın.  
The operation is finishing by pressing the button "Yes" if you want to obtain a receipt or "No" if you don't want a receipt.



1. Kartınızı turniketin kart oxuyucusuna yaxlaşdırın.  
Place your card onto the card reader of the turnstile.



2. Kartı yaxınlığındakı turniket ekranının rəngi yaşıl olacaq, ekranda kartın balansı və gedisi haqqı göstəriləcək.  
When card is placed on the turnstile card detector, the colour of the turnstile control light will turn from red to green. The balance of the card and fare will be displayed on the screen.



3. Kartda kifayət qədər balans yoxduqda ekranda "Kartda balans yoxdur" məlumatı göstərilər və keçidə icazə verilmir.  
If there is insufficient balance on the card, the information "You do not have balance on the card" will be displayed on the screen and your pass through the turnstile will not be allowed.



Xüsusi fiziki imkanları məhdud sərnişinlərin metropoliten istifadəsini asanlaşdırmaq məqsədilə "Bakı Metropoliteni" QSC liftlərin quraşdırılması mümkün olmayan stansiyaları müxtalif avadanlıqlar, işarələr və işçi heyəti ilə təmin etmiş, o cümlədən bütün köhnə nəsil qatarlarda əlil arabalar üçün yerlər hazırlanmışdır. Bakı metropolitenindən istifadə etmək istəyən əlil arabasından istifadə edən fiziki imkanları məhdud şəxslər əvvəlcədən sifariş etməklə metropoliten əməkdaşlarının köməyindən yararlanıbilərlər.

"Baku Metropolitan" CJSC has provided stations, where installation of elevators are not possible, with various equipments, signs and staff, as well as appointed special places for wheelchairs in oldtrains in order to make accessible metro especially for disable passengers. Persons with disabilities on wheelchairs may be accompanied by metro staff if they order such assistance in advance.

## Sifarişin verilməsi / To make an order



Aşağıdakı şəxslər metropoliten işçilərinin onları müşayiət etmələri üçün sifariş verə bilərlər:

- Əlil arabası ilə hərəkət edənlər;
- qoltuqaltı ağac ilə hərəkət edənlər;
- görmə qabiliyyəti məhdud olanlar;
- eşitmə qabiliyyəti məhdud olanlar;
- uşaq arabacıqları ilə hərəkət edənlər;
- ahıllar;
- əl yükü olan hamilə qadınlar.

Metropoliten işçilərinin köməyindən yararlanmaq istəyən yuxarıda qeyd edilən şəxslər ən azı 1 (bir) saat, ən çoxu 24 (iyirmi dörd) saat əvvəlcədən metropoliten üzrə növbətçiye

**+994 50 268 00 65**

nömrəli telefona zəng etməklə, mesaj göndərməklə və ya

<https://play.google.com/store/apps/details?id=az.besmobile.metro>

linkdə qeyd edilən mobil aplikasiya vasitəsilə xidməti sifariş edə bilərlər. Sifarişdə hər hansı dəyişiklik və ya ondan imtina barədə məlumat ən azı 20 dəqiqə əvvəl verilməlidir.

Bu xidmət sərnişin axınının gur vaxtı səhər saat 07:00-dan 09:30-dək və axşam saat 17:30-dan 19:30-dək olan müddət ərzində həyata keçirilmir.

This service is not available during peak hours - from 07:00 until 09:30 in the morning and from 17:30 until 19:30 in the evening.

*The following persons may order service, which they will be accompanied by metro staff:*

- wheelchair users;
- axillary crutches users;
- visually impaired;
- hearing-impaired;
- persons with prams;
- the elderly;
- pregnant women with hand luggage.

*The above mentioned persons, who wish to benefit from assistance of metro personnel, will have to make an order at least 1 (one) hour/maximum 24 (twenty-four) hours in advance by calling or sending message to the number*

**+994 50 268 00 65**

or using the mobile application mentioned in the following link

<https://play.google.com/store/apps/details?id=az.besmobile.metro>

*Information about any changes in or refusal from the order has to be given at least 20 minutes in advance.*

*This service is not available during peak hours - from 07:00 until 09:30 in the morning and from 17:30 until 19:30 in the evening.*



## Liftlərlə təchiz edilmiş stansiyalar / Stations equipped with lifts

Fiziki imkanları məhdud, xüsusi əlil arabasından istifadə edən şəxslər metropoliten işçilərinin köməyi və müşayiəti olmadan Bənövşəyi xəttin "Avtovagzal" və "Memar Əcəmi" stansiyalarına daxil olub oranı tərk edə bilərlər. Digər stansiyalarda lift olmadığı üçün xüsusi əlil arabasından istifadə edən şəxslər metropoliten işçilərinin müşayiəti və köməyi ilə stansiyalara daxil olub, oranı tərk etməlidirlər.

*Persons with disabilities, especially wheelchair users, can enter and exit "Avtovagzal" and "Memar Ajami" stations on Purple line without help and assistance of metro personnel. Considering that there are no elevators in other stations, especially wheelchair users should enter and exit the stations with the assistance and accompaniment of metro staff.*



## Sifariş icra edilərkən nəzərə alınmalıdır / It is necessary to consider during execution of order

• Əlil arabasında istifadə edən sərnişin qatarın birinci vəqonuna mindirilir;

• Əlil arabasından istifadə edən sərnişin pilləkənləri və eskalatorları düşərkən onu ən azı iki nəfər xüsusi qurğu ilə təchiz edilmiş metro işçi müşayiət edir. Bu müddət ərzində sərnişinin təhlükəsizliyini təmin etmək üçün onlardan biri arabanın arxasında, digəri isə sürühanının əks tərəfində (əlil arabasının qarşısında) durur.

• Əlil arabası öncə böyük təkərləri olan tərəfdən vəqona mindirilir.

• Passengers in wheelchairs are boarded on the first cabin of train;

• When passenger in wheelchair goes down the stairs and escalators, he/she is accompanied at least by two metro employees who are provided by special equipment. During this period one of them stays behind the wheelchair, and the other stays on the opposite side of the railing (in front of the wheelchair) in order for ensuring the safety of the passenger.

• A wheelchair is boarded on the train from the side of large wheels;

